

2025



AZƏRBAYCAN
SİGORTAÇILAR
ASSOSİASIYASI

Bülleten
İYUL

ASA-nın İcraçı direktorunun "İki sahil" qəzetində geniş müsahibəsi dərc olundu

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin "İki sahil" qəzetində sığorta sektorunun yarımillik hesabatına dair geniş müsahibəsi yayımlandı. Müsahibədə İcraçı direktor ötən yarımil ərzində sığorta sektorunun inkişafı yönündə həyata keçirilmiş islahatlardan, beynəlxalq əlaqələrin və maarifləndirmə tədbirlərinin sektorun inkişafındakı rolundan danışib, o cümlədən, cari sığorta icmalını ətraflı təhlil edib.



ASA-nın İcraçı direktoru Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşdü

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Qazaxıstanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.

Görüşdə iki ölkə arasında sığorta sahəsində qurulmuş səmərəli əməkdaşlıq və bu əlaqələrin yeni perspektivləri, o cümlədən, yaxın vaxtlarda Azərbaycanın Şuşa şəhərində keçiriləcək Türk Dünyası Sığorta Birliyinin I Assambleyasının regionda sığorta əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli müzakirə olunub.



ASA-nın İcraçı direktoru Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi ilə görüşdü

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Şimali Kipr Türk Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəsi Ufuk Turqaner ilə görüşüb. Görüşdə iki ölkə arasında sığorta sahəsində qurulmuş əlaqələrin mövcud vəziyyəti və perspektivləri, habelə, Türk Dünyası Sığorta Birliyinin bu il Azərbaycanın Şuşa şəhərində keçiriləcək I Assambleyasının türk dövlətlərinin sığorta bazarları üçün əhəmiyyəti geniş müzakirə olunub.



ASA yazı müsabiqəsinin qaliblərini açıqladı

ASA tərəfindən Milli Mətbuatın 150 illiyi münasibətilə jurnalistlər arasında təşkil olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

"Kredit götürənlərin həyat riskləri sığorta təminatında" mövzusunda təşkil olunmuş bu yazı müsabiqəsinin mükafatlandırma mərasimində I, II və III yerlər üzrə qaliblərə xüsusi plaket və pul mükafatları, növbəti dörd yerin sahiblərinə sertifikat və pul mükafatları, digər üç yerin sahiblərinə isə qiymətli hədiyyələr təqdim olundu.

Yazı müsabiqəsində 1-ci yerə "APA" İnformasiya Agentliyinin iqtisadiyyat müxbiri Rahim Tarıverdiyev, 2-ci yerə "Report" İnformasiya Agentliyinin baş redaktor müavini İlham Məmmədli, 3-cü yerə isə "Ena.az" xəbər portalının baş redaktoru İlhamə Abdullayeva layiq görülüb.

"İki sahil" qəzetinin iqtisadiyyat müxbiri Yaqut Ağaşahqızına, "Minval.az" xəbər saytının müxbiri Zarina Orucəliyevaya, "ATV" kanalının baş redaktoru Vəfa Şəhlayiyə və "Banco.az" xəbər portalının redaktoru Mehriban Qasimovaya sertifikat və pul mükafatı, "Kommersant.az" maliyyə portalının direktoru Nəriman Qəniyə, "Qafqazinfo.az" xəbər agentliyinin müxbiri Zülfiyyə Quluyevaya və "Valyuta.az" xəbər portalının əməkdaşı Sərvanə Rəmişanovaya qiymətli hədiyyələr təqdim olundu.

Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış "Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşılıqlı əməkdaşlıq haqqında" Memorandum çərçivəsində təşkil olunmuşdu.



Təbii fəlakətlər və 100 milyard dollarlıq sığortalı zərər



2025-ci ilin ilk yarısında dünya üzrə təbii fəlakətlər səbəbilə yaranan qlobal sığortalı zərərin ümumi həcmi açıqlandı. Rəqəm 100 milyard dollara çatır. Aon-un ilkin təhlilinə görə, bu rəqəm tarixdə ikinci ən yüksək sığortalı zərər göstəricisidir və 21-ci əsrdə qeydə alınan orta göstəricidən (41 milyard dollar) 2 dəfədən çox yüksəkdir.

Hesabat dövründə qeydə alınan qlobal sığortalı zərərin 90%-i ABŞ-nin (92 milyard dollar) payına düşür.

Qlobal səyahət sığortası bazarı 2034-cü ilə qədər 103,5 milyard dollarına çatacaq

Beynəlxalq sığorta analitiklərinin məlumatına görə, qlobal səyahət sığortası bazarının 7.2%-lik mürəkkəb illik artım tempi (CAGR) ilə 2034-cü ilə qədər 103,56 milyard dollara çatacağı proqnozlaşdırılır.

Böyüməni dəstəkləyən əsas amillər:

Qlobal səyahətin canlanması: Pandemiyadan sonra daxili və xarici turizmin bərpası sığortaya tələbi artırır;

Riskdən qaçma: Sərnəşinlər uçuşun ləğvi, təcili tibbi hallar və baqaj itkisi kimi risklərə qarşı təminat axtarırlar;

Macəra marağının artması: Dalgıçlıq, alpinizm kimi xüsusi fəaliyyətlər üçün sığorta tələbləri yaranır;

Korporativ səyahətlər: İşgüzar səfərlər çərçivəsində baqaj itkisi, təxliyə və tibbi xidmətlər üçün korporativ sığortalara maraq yüksəlir;

Hüquqi tələblər: Xüsusilə Avropada viza və miqrasiya qaydaları səyahət sığortasını məcburi edir;

Rəqəmsallaşma: Onlayn səyahət platformalarının sığorta məhsullarını integrasiya etməsi satınalmaları asanlaşdırır;

Texnoloji yeniliklər: Süni intellekt, data analitika, blokçeyn və Əşyaların İnterneti (IoT) kimi texnologiyalar zərər proseslərini sürətləndirir və fərdiləşdirmə imkanı yaradır.



Fitch: Türkiyə sığorta sektoru 2025-ci ildə yenidən güclü mənfəət göstərəcək




Fitch Ratings-in "Türkiyənin qeyri-həyat sığortası bazarında mərhələli sabitlik addımları" adlı hesabatına görə, Türkiyə sığorta sektoru 2025-ci ilin ikinci yarısında makroiqtisadi sabitlik və fəaliyyət mühitindəki tarazlaşma ilə birlikdə daha da böyüyəcək. Yüksək faiz dərəcələrinin təmin etdiyi güclü investisiya gəlirləri və yüksələn tariflərin dəstəyi ilə sektorun 2025-ci ildə yenidən güclü mənfəət göstərməsi gözlənilir.

Sığorta sinifləri	2024 I yanmil		2025 I yanmil		Dinamika	
	Sığorta haqları	Sığorta ödənişləri	Sığorta haqları	Sığorta ödənişləri	Sığorta haqları	Sığorta ödənişləri
Könüllü sığortalar üzrə - cəmi:	541 064	294 751	622 365	363 872	15%	23%
Həyat sığortası üzrə, o cümlədən:	357 728	233 093	421 845	300 619	18%	29%
Həyatın yaşam sığortası	337 899	231 755	401 418	298 086	19%	29%
Həyatın ölüm halından sığortası	15 624	1 084	16 133	1 482	3%	37%
Əmək qabiliyyətinin sığortası	1 935	86	1 983	222	2%	159%
Sağalmaz xəstəliklərdən sığorta	2 270	169	2 310	829	2%	391%
Qeyri-həyat sığortası üzrə, o cümlədən	183 336	61 657	200 520	63 253	9%	3%
Şəxsi sığorta, o cümlədən:	85 526	45 428	93 559	43 025	9%	- 5%
Tibbi sığorta	81 045	45 060	88 359	42 510	9%	- 6%
Xaricə səfər edən vətəndaşların sığortası	2 438	137	2 301	266	- 6%	94%
Fərdi qəza və xəstəlik sığortası	2 043	231	2 899	249	42%	8%
Əmlak sığortası, o cümlədən:	97 810	16 229	106 961	20 228	9%	25%
Əmlakın sığortası, o cümlədən:	83 116	16 110	91 130	20 153	10%	25%
Hava nəqliyyatı vasitələrinin sığortası	5 692	793	1 652	0	- 71%	- 100%
Əmlakın yanğından və digər risklərdən sığortası	31 760	2 218	39 116	1 532	23%	- 31%
Avtonəqliyyat vasitələrinin sığortası	27 390	9 840	33 531	14 022	22%	43%
Yükərlin (nəqliyyat) sığortası	3 693	307	2 887	37	- 22%	- 88%
Kənd təsərrüfatı heyvanlarının sığortası	1 109	694	1 974	318	78%	- 54%
Su nəqliyyat vasitələrinin sığortası	3 148	9	347	0	- 89%	- 100%
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası	50	0	22	0	- 57%	
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	10 189	2 250	11 474	4 244	13%	89%
Əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	86	0	128	0	50%	
İşçilərin dələduzluğu sığortası	86	0	86	0	0%	
Mülki məsuliyyətin sığortası, o cümlədən:	11 938	82	12 838	38	8%	- 54%
Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	49	5	0	0	- 100%	- 100%
Ümumi mülki məsuliyyətin sığortası	8 099	51	6 662	24	- 18%	- 53%
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	1 714	24	1 959	11	14%	- 53%
Peşə məsuliyyətinin sığortası	1 476	0	1 500	3	2%	
İşgötürənin məsuliyyət sığortası	538	0	355	0	- 34%	
Yük daşıyanın mülki məsuliyyətinin sığortası	25	3	10	0	- 62%	- 100%
Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	0	0	2 137	0		
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası	36	0	215	0	500%	
Kredit sığortası, o cümlədən:	2 275	38	2 518	37	11%	- 1%
Kreditlərin sığortası	2 275	38	2 518	37	11%	- 1%
Qarışıq maliyyə risklərinin sığortası, o cümlədən:	481	0	475	0	- 1%	
İşin dayanması ilə bağlı risklərdən sığorta	481	0	475	0	- 1%	
İcbari sığortalar üzrə - cəmi:	184 098	61 333	194 683	68 325	6%	11%
Həyat sığortası üzrə	47 310	1 876	52 881	2 683	12%	43%
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	47 310	1 876	52 881	2 683	12%	43%
Qeyri-həyat sığortası üzrə	136 788	59 457	141 802	65 642	4%	10%
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	79 641	57 861	84 301	64 229	6%	11%
Daşınmaz əmlakın icbari sığortası	56 273	1 188	56 638	1 341	1%	13%
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	752	100	776	13	3%	- 87%
Sərnişinlərin icbari fərdi qəza sığortası	91	0	53	60	- 42%	
Digər icbari sığorta növləri	31	309	34	0	9%	- 100%
Yekun	725 162	356 084	817 048	432 198	13%	21%


Azərbaycan sığorta bazarında 2025-ci ilin yanvar-iyun aylarının nəticəsini 2024-cü ilin yanvar-iyun aylarının nəticəsi ilə müqayisə etdikdə, sığorta haqlarının 13% artaraq 541 milyon 64 min manatdan, 622 milyon 365 min manata qədər yüksəldiyi müşahidə olunur.

2025-ci ildə Azərbaycanın sığorta bazarının böyüməsində 3 istiqamət mühüm rol oynayıb: Həyatın yaşam sığortası, Əmlakın yanğından və digər risklərdən sığortası və Avtonəqliyyat vasitələrinin sığortası. Belə ki, Həyatın yaşam sığortası növü üzrə sığorta haqlarında 63 milyon 520 min manat, Əmlakın yanğından və digər risklərdən sığortası 7 milyon 356 min manat, Avtonəqliyyat vasitələrinin sığortası istiqamətində isə 6 milyon 141 min manat artım qeydə alınmışdır.




Təqdim olunan qrafiklərdən də görünür ki, 2025-ci ilin I yarımil üzrə sığorta ödənişlərinin həcmində 2024-cü ilin I yarımilinin nəticələri ilə müqayisədə 21% artım müşahidə olunmuşdur. Ödənişlərin faiz göstəricisinin artım səbəbi olaraq Həyatın yaşam sığorta növü üzrə ödənişlərin 66 milyon 331 min manat dəyərində yüksəlməsidir. 2025-ci ilin I yarımili üzrə bütün sığorta ödənişlərin 70%-i həyat sığortasının, 30%-i isə qeyri-həyat sığorta növlərinin payına düşür.


Bazar payı
(sığorta haqları üzrə 2024 I yarımil)




Bazar payı
(sığorta ödənişləri üzrə 2024 I yarımil)



Bazar payı
(sığorta haqları üzrə 2025 I yarımil)




Bazar payı
(sığorta ödənişləri üzrə 2025 I yarımil)




2024-cü və 2025-ci illərin I yarımillərinin yekun müqayisəsinə əsasən, yığımlarda könüllü sığorta növlərinin 81 milyon 301 min manat artaraq sığorta bazarının 76% hissəsini əhatə etdiyi görünür. Könüllü sığortalar üzrə ödənişlər isə bazar payının 84%-ni özündə əks etdirir.

Könüllü TOP 5 – 2025 I yarımil Sığorta haqları üzrə




- həyatın yaşam sığortası
- tibbi sığorta
- əmlakın yangından və digər risklərdən sığortası
- avtonəqliyyat vasitələrinin sığortası
- həyatın ölüm halından sığortası
- Digər

Könüllü TOP 5 – 2025 I yarımil Sığorta ödənişləri üzrə




- həyatın yaşam sığortası
- tibbi sığorta
- avtonəqliyyat vasitələrinin sığortası
- kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası
- həyatın ölüm halından sığortası
- Digər

İcbari TOP 3 – 2025 I yarımil Sığorta haqları üzrə



- AVSMMİS
- DƏİS
- İBHİS
- Digər

İcbari TOP 3 – 2025 I yarımil Sığorta ödənişləri üzrə



- AVSMMMS
- İBHİS
- DƏİS

Qeyd:

AVSMMMS - Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

İBHİS - İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

DƏİS - Daşınmaz əmlakın icbari sığortası

HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 I yarımil-2025 I yarımil üzrə sığorta haqları)

Dinamika (min manatla)	Sığorta növü	
63.520	Həyatın yaşam sığortası	19%
509	Həyatın ölüm halından sığortası	3%
48	Əmək qabiliyyətinin sığortası	2%
40	Sağalmaz xəstəliklərdən sığorta	2%
5.571	İBHİS	12%

HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 I yarımil-2025 I yarımil üzrə sığorta ödənişləri)

Dinamika (min manatla)	Sığorta növü	
66.331	Həyatın yaşam sığortası	29%
398	Həyatın ölüm halından sığortası	37%
136	Əmək qabiliyyətinin sığortası	159%
661	Sağalmaz xəstəliklərdən sığorta	391%
807	İBHİS	43%

Həyat sığortası məhsulları 2025-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanın sığorta bazarının böyüməsinə təkan verən liderlərdəndir. 817 milyon 48 min manat yığımın 52%-ni, yəni 395 milyon 203 min manatı bu sığorta sinfinin payına düşür. Həyat sığortası sinfi I yarımil üzrə bütün yığımların 95%-ni həyatın yaşam sığortası, 4%-ni həyatın ölüm halından sığortası, 1%-ni isə sağalmaz xəstəliklərdən sığorta növü təşkil edir. Sığorta bazarının inkişafına təkan verən növbəti məhsul istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (İBHİS) növüdür. Bu da həyat sığortası sinfi üzrə yığımların 13%-ni təşkil edir.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 I yarımil-2025 I yarımil üzrə sığorta haqları)

Dinamika (min manatla)	Sığorta növü	
7.314	Tibbi sığorta	9%
857	Fərdi qəza və xəstəlik sığortası	42%
7.356	Əmlakın yanğından və digər risklərdən sığortası	23%
6.141	Avtonəqliyyat vasitələrinin sığortası	22%
865	Kənd təsərrüfatı heyvanlarının sığortası	78%
1.285	Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	13%
245	Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	14%
24	Peşə məsuliyyətinin sığortası	2%
2.137	Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	0%
179	Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası	500%
242	Kreditlərin sığortası	11%
4.660	Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	6%
365	Daşınmaz əmlakın icbari sığortası	1%
24	Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	3%
3	Digər icbari sığorta növləri	9%


2024-cü ilə nisbətdə 2025-cü ilin I yarımilində qeyri-həyat sığorta sinfində yığılan məbləğ olaraq icbari sığorta növləri 10 milyon 585 min manat artaraq sığorta haqları arasında liderlik edir. Cədvəldə keçən ildən bu ilə nəzərən faiz göstəricisi olaraq Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası növü üzrə xüsusi artım müşahidə olunur. Eyni zamanda, Kənd təsərrüfatı heyvanlarının sığortası növünü və Əmlakın sığortası ilə bağlı növlərin artımını da vurğulamaq olar.

Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin birgə əməkdaşlığı ilə 2024-cü ilin I yarımilini əhatə edən tədqiqatları özündə əks etdirən “Həyat Sığortasının Azərbaycan Əhalisinin Həyatında Rolu” adlı jurnalında bir sıra məlumatlandırıcı sorğular əks olunmuşdur. Belə ki, 390 respondent arasında aparılan sorğuya əsasən, cavablar arasında qeyri-həyat sığortası sinfinin 3 əsas sinfi siyahıya liderlik edir. “Hazırda sizdə hansı sığorta müqavilələri var?” sualına 390 respondentdən 230-u (59%) İcbari tibbi sığorta növünü, 107-si (27,4%) Avtomobilin icbari sığortası növü, 85-i isə (21,8%) Daşınmaz əmlakın icbari sığortası (DƏİS) növünü vurğulamışdır.

Məhz bu fakt yuxarıda göstərilən cədvəldə liderliyi əlinə alan İcbari sığorta növlərinin 2024-2025-ci illərin I yarımilində yığımlarda xüsusi artımla fərqlənərək önə çıxmasına səbəb olmuşdur.

Eyni tədqiqat jurnalında yer alan “Hansı növ həyat sığortası müqavilələriniz mövcuddur?” sualı üzrə 75 respondent arasında aparılan sorğuya görə də siyahıda birinciliyi İşçilərin icbari sığortası növü 48%-lə qoruyur.

QEYRİ-HƏYAT SIĞORTASI ÜZRƏ DİNAMİKA
(2024 I yarımil-2025 I yarımil üzrə sığorta haqları)




QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 I yarımil-2025 I yarımil üzrə sığorta ödənişləri)

Dinamika (min manatla)	Sığorta növü	
129	Xaricə səfər edən vətəndaşların sığortası	94%
18	Fərdi qəza və xəstəlik sığortası	8%
4.182	Avtonəqliyyat vasitələrinin sığortası	43%
1.994	Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	89%
6.368	Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	11%
153	Daşınmaz əmlakın icbari sığortası	13%

Qeyri-həyat sığorta sinfi üzrə ödənişlərə gəldikdə isə, yuxarıdakı cədvəldə qeyd olunduğu kimi, 2025-ci ilin yanvar-iyun aylarında 3 əsas növ üzrə yüksəlişlər xüsusi diqqət çəkir. Bunlardan 129 min manat artımla birinci yerdə Xaricə səfər edən vətəndaşların sığortası növü qərar tutur. Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası növü 1 milyon 994 min manat artımla ikinci yeri tutur. Avtonəqliyyat vasitələrinin sığortası növü 6 milyon 368 min manat artımla növbəti yerlərdə qərarlaşır.

Lakin məbləğ üzrə ən çox ödənişlər 6 milyon 992 min manatla yenə də icbari sığorta növlərinin payına düşür.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2024 I yarımil-2025 I yarımil üzrə sığorta ödənişləri)



Yuxarıdakı cədvəldə göründüyü kimi yığımlardakı artımlarla müqayisədə ödənişlərdə azalma ilə müşahidə olunan bir neçə sığorta növü əks olunmuşdur. Bunlar keçən ilin I yarımilinə nəzərən 687 min manat az ödənişlə Əmlakın yanğından və digər risklərdən sığortası və 13 min manat az ödənişlə Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (AVSMMS) növləridir.

QEYRİ-HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA


№	Qeyri-həyat Sığorta Şirkətləri	2024 I yarımil		2025 I yarımil		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları	Sığorta ödənişləri
1	"A-Qroup Sığorta Şirkəti" ASC	8.776	6.923	9.140	5.370	4%	- 22%
2	"AtaSığorta" ASC	5.173	1.929	4.833	2.599	- 7%	35%
3	"Atəşgah" Sığorta Şirkəti ASC	26.767	10.131	30.598	19.459	14%	92%
4	"Aqrar Sığorta" ASC	11.184	2.851	13.263	4.443	19%	56%
5	"Azərbaycan Sənaye Sığorta" ASC	13.295	4.352	16.580	5.907	25%	36%
6	"AzSığorta" ASC	5.226	872	4.651	1.061	- 11%	22%
7	"Xalq Sığorta" ASC	10.787	5.052	14.181	4.705	31%	- 7%
8	"İpək Yolu Sığorta" ASC	1.546	236	1.319	27	- 15%	- 88%
9	"Qala Sığorta" ASC	47.009	6.724	49.912	12.551	6%	87%
10	"Meqa Sığorta" ASC	17.884	6.388	15.573	7.843	- 13%	23%
11	"PAŞA Sığorta" ASC	171.121	64.330	182.271	64.929	7%	1%
YEKUN		318.768	109.787	342.322	128.895	7%	17%

Ödənişlərə münasibətdə 2025-ci ilin I yarımilində vəziyyət belədir: Sığorta ödənişlərinə görə bazarda 92% pay ilə "Atəşgah Sığorta" Şirkəti birinci yerdə qərarlaşdı. İkinci yeri 87% payla "Qala Sığorta" Şirkəti, üçüncü yeri "Aqrar Sığorta" Şirkəti 56% payla tutdu.


Beləliklə, biz bazar üzrə bütün sığorta ödənişlərinin 30%-nin qeyri-həyat sığorta şirkətlərinin əlində cəmləşdiyini görə bilirik.

Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta haqları üzrə)

- "PAŞA Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- "Xalq Sığorta" ASC




- "PAŞA Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- "Xalq Sığorta" ASC




Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)

- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Qala Sığorta" ASC
- "Meqa Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC



- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Qala Sığorta" ASC
- "Meqa Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC



HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA


№	Sığortaçının adı	2024 I yarımil		2025 I yarımil		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları	Sığorta ödənişləri
1	"Atəşgah Həyat" Sığorta Şirkəti ASC	44.967	26.550	57.377	32.351	28%	22%
2	"Xalq Həyat" Sığorta Şirkəti ASC	4.973	3.140	5.274	3.207	6%	2%
3	"Qala Həyat" Sığorta Şirkəti ASC	10.945	3.192	13.305	1.267	22%	- 60%
4	"Meqa Həyat" Sığorta ASC	4.346	117	7.957	2.894	83%	2364%
5	"PAŞA Həyat Sığorta" ASC	339.807	201.969	390.813	263.583	15%	31%
YEKUN		405.038	234.969	474.726	303.303	17%	29%

Ödənişlərə münasibətdə 2025-ci ilin I yarımilində vəziyyət yuxarıdakı qrafikdəki kimidir. Sığorta ödənişlərinə görə bazarda 2 milyon 894 min manat artım ilə "Meqa Həyat" Sığorta Şirkəti birinci yerdə qərarlaşdı. İkinci yeri 31% payla "PAŞA Həyat Sığorta" Şirkəti, üçüncü yeri 22% payla "Atəşgah Həyat" Sığorta Şirkəti tutdu.


Beləliklə, biz ümumi bazar üzrə bütün sığorta ödənişlərinin 70%-nin həyat sığorta şirkətlərinin əlində cəmləşdiyini görə bilirik.

Həyat sığorta şirkətləri TOP- 5 (sığorta haqları üzrə)

- "Paşa Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC




390.813




- "Paşa Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC

Həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)

- "Paşa Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC




263.583



- "Paşa Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC


KASKO məhsulu üzrə bazar icmalı



Belə ki, 2024-cü və 2025-ci ilin I yarımilləri üzrə sığorta haqlarına görə yığılan 817 milyon 48 min manatın 33 milyon 531 min manatı məhz Avtonəqliyyat vasitələrinin sığortası növünün payına düşür. Bu da öz növbəsində keçən ilin yanvar-iyun aylarına nəzərən bu il üçün 22% artım deməkdir. KASKO sığorta könüllü sığorta yığımlarının 5%-ni təşkil edərək 2025-ci ilin I yarımili üzrə 6 milyon 141 min manat artımla diqqət çəkir.


Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının açıqlamasına əsasən, Azərbaycanda qeydiyyatdan keçmiş yeni/istifadə olunmuş nəqliyyat vasitələrinin cəmi **4%-i** sığortalanıb.

Fiziki




- PAŞA Sığorta ASC
- Atəşgah Sığorta Şirkəti ASC
- Meqa Sığorta ASC
- Qala Sığorta ASC
- Xalq Sığorta ASC
- A-Qroup Sığorta ASC
- AtaSığorta ASC
- Azərbaycan Sənaye Sığorta ASC
- AZSİĞORTA ASC
- İPƏK YOLU SİĞORTA ASC

Korporativ




- PAŞA Sığorta ASC
- Qala Sığorta ASC
- Atəşgah Sığorta Şirkəti ASC
- Azərbaycan Sənaye Sığorta ASC
- Meqa Sığorta ASC
- Xalq Sığorta ASC
- A-Qroup Sığorta ASC
- AtaSığorta ASC
- Azərbaycan Sənaye Sığorta ASC
- AZSİĞORTA ASC
- İPƏK YOLU SİĞORTA ASC

Dövlət



- PAŞA Sığorta ASC
- Atəşgah Sığorta Şirkəti ASC
- Xalq Sığorta ASC
- Meqa Sığorta ASC
- A-Qroup Sığorta ASC



Yuxarıdakı qrafiklərdə KASKO məhsulu üzrə sığortalanmış avtomobillərə dair məlumatlar öz əksini tapmışdır. Göründüyü kimi, istər fiziki, istərsə də hüquqi (korporativ və dövlət) növləri üzrə bütün qrafiklərdə liderliyi öz əlində PAŞA Sığorta Şirkəti tutmuşdur.

Qeyd edək ki, 2024-cü il ərzində 10 sığorta şirkəti tərəfindən 50 min 512 avtomobil sığortalanıb. 2025-ci ilin artıq I yarımili üzrə isə bu göstərici 29 min 259 avtomobil təşkil etməklə keçən ilin göstəricisinin yarıdan çox olan hissəsini əhatə etməklə ölkəmizdə KASKO sığorta üzrə aparılan işlərin faydasını bir daha sübut edir.

KASKO məhsulu üzrə bütün sığortalanmış avtomobillərin 42%-i fiziki şəxslərin, 55%-i korporativ qurumların, 3%-i isə dövlət nəzdində fəaliyyət göstərən hüquqi şəxslərin payına düşür.



Sığorta növü: Tibbi sığorta
Sığorta hadisəsi: Ürək cərrahiyyəsi - koronar arter
bypass transplantasiyası + annuloplastika
Ödənilmiş sığorta məbləği: **13.712 AZN**



Sığorta növü: Könüllü əmlak sığortası
Sığorta hadisəsi: Subasma
Ödənilmiş sığorta məbləği: **31.032,44 AZN**



Xalq Sığorta

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **85.000 AZN**





Sığorta növü: İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta

Sığorta hadisəsi: Ölüm halı

*Ödənilmiş sığorta məbləği: **6.674 AZN***



Sığorta növü: Yük sığortası

Sığorta hadisəsi: Yanğın

*Ödənilmiş sığorta məbləği: **20.995 AZN***



**MEQA
HƏYAT**




Sığorta növü: Həyatın yaşam sığortası

Sığorta hadisəsi: Sığorta olunanın sığorta müddətinin sonunadək yaşaması halı

*Ödənilmiş sığorta məbləği: **82.617,85 AZN***



MEQA SİĞORTA



Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

*Ödənilmiş sığorta məbləği: **43.200 AZN***

"AtaSığorta" ASC

21 iyul 2004-cü ildə rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Nizamnamə kapitalı 15 950.000 AZN təşkil edir.

Şirkət 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təqdim edir. Bu növlər Əmlak sığortası, Nəqliyyat vasitələrinin sığortası, Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, Sürücü və sərnəşinlərin bədbəxt hadisələrdən sığortası, Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, Yüklərin sığortası, İnşaat sığortası, İşəgötürənin məsuliyyətinin sığortası, Tibbi sığorta, Fərdi qəza sığortası, Bank və bank fəaliyyətinin sığortası və s.-dir.

Şirkətin 7 filialı ("Qərb", "Şirvan", "Xətai", "Göyçay", "Əcəmi", "Sumqayıt", 16 nümayəndəliyi ("Şamaxı", "Gədəbəy", "Xocasən", "Salyan", "Sahil", "Lerik", "Bayıl", "Quba", "Gəncə-Kəpəz", "Ağdaş", "Bərdə", "Gənclik", "Sumqayıt", "Yasamal", "Ucar", "Aran") və 30-dan artıq satış ofisi fəaliyyət göstərir.

Şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun üzvüdür.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq "AtaSığorta" ASC-nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.



"Qala Həyat" Sığorta Şirkəti ASC

7 iyul 2008-ci il tarixində "Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınıb. Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanun imzalandığı tarixdən – 30.11.2010-cu ildən "Qala Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti adı ilə həyat sığorta sahəsi üzrə fəaliyyətə başlayıb.

Şirkət, müştərilərinə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, Kredit üzrə borcalanın həyat sığortası, "Zərərsiz və İtkisiz" sığorta məhsulu, "Kapital" Sığorta Məhsulu, "Klassik Həyat sığortası" məhsulu, Korporativ müştərilər üçün "Sağalmaz Xəstəliklərdən Sığorta" məhsulu, Əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası və Təminatlı gələcək kimi sığorta məhsulları təklif edir.

Şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun üzvüdür.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq "Qala Həyat" Sığorta Şirkəti ASC-nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.





 Azərbaycan Sığortaçılar Assosiasiyası

 asa_insurance

 ASA Azərbaycan Sığortaçılar Assosiasiyası
(Azerbaijan Insurers Association)



<https://www.asa.az/>